



Rahib ZEYNALOV,
"Innovasyon İstehsal Mərkəzinin" direktoru, Rusiya Mühəndislik Akademiyasının üzvü, Azərbaycan Mühəndislik Akademiyasının müxbir üzvü, texniki şöbələr doktoru, dosent

(Əvvələ ötən sayımızda)

BMT TS-nin 12 noyabr 1993-cü il tarixli 884 sayılı qətnaməsində "Baş Katile, ATƏM-in fealiyyətde olan Sedrine ve ATƏM-in Minsk Konfransının Sedrine Minsk prosesinin gedişi ve yerlərdə veziyətin bütün aspektləri, xüsusi Şurənin müləvəfi qətnamələrinin heyata keçirilməsi ve bununla elaqədar ATƏM ile BMT arasında indikti ve geleceğə eməkdaşlıq haqqında Şuraya məruzələrini davam etdirək barədə xahişini tekrar etse" de, 12 noyabr 1993-cü il-dən bu günə kimi na Baş Katile, na ATƏM-in fealiyyətde olan Sedri, na ATƏM-in Minsk Konfransının sedri Minsk prosesinin gedişi barədə Şuraya məruzə edilmişdir.

Məqsəd Minsk prosesindən uzlaşlaşmaq, münəqşiqiñi BMT TS-nin 14 oktyabr 1993-cü il tarixli 874 sayılı qətnamə göstəridiyi kimi "Rusiya Federasiyasının yardımı ilə heyata keçirilən birbaşa elaqələr" nəticəsində elde edilən ateqsiz effektiv və daimi etmək aradan qaldırılmışdır.

Bu məqsədə yuxarıda qeyd etdiyim kimi, mümmələ "Bışkek protokolu" tətbiq edilmişdir. Həc bir hüquqi xarakter daşımayan "Bışkek protokolu" 12 may 1994-cü ilden "gündəyə" minmiş, eله hemin günündə cəbhe xəttində aktiv hərbi emmiliyyatlar müləvəqəti olaraq dayandırılmışdır.

BMT TS-nin 884 sayılı qətnaməsindən bir il, Bışkek protokolunun imzalanmasından 7 ay sonra 1994-cü ilin dekabrında Macaristanın paytaxtı Budapeşte ATƏM-in zirve görüşü keçirilib. Bu ATƏM-yandırıldıqdan sonra dövlət rəhbərlərinin dördüncü görüşü idi. Bu görüş ATƏM-in Heydər Əliyevin iştirakı ilə keçirilən ilk görüşü id.

Budapeşte zirve görüşündə Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münəqşiqisi ilə elaqədar ATƏM-in fealiyyətinin intensivləşdirilməsi barədə qərar qəbul olundu. ATƏM-dövlətlərinin başçıları nizamlanmanın mərhələli xarakterini müəyyən edərək ve ATƏM-in Minsk Konfransının həmsədərli şəhərlər münəqşiqənin özəs nəticələrinin aradan qaldırılmasını özündə eks etdirəmli və Minsk Konfransının çərçivəsindən üçəs asas olmalı idi. Görüşdə münəqşiqə zonasında

Ərazi itkilarımızın sababları va tarixi gerçəklər

sübhün temin edilmesi üçün ATƏM-in coxmilletli sühħəməramlı qüvvələrinin yerləşdirilməsi barəsində bir qərar qəbul olundu.

Iştirakçı dövlətlər münəqşiqi ve onun nəticəsi kimi insan fəciəsinin davam etməsi pisleyərək münəqşiqədə iştirak edən tərəflərin 1994-cü il may ayının 12-de ATƏM-in Minsk grupu ilə birgə emməkdəsədə RF-nin vəsiyyətli ilə razılıqlaşdırılmış ateqsiz təsdiq etmələri alıqşayıblar. Bununla elaqədar onlar münaqşədə iştirak edən tərəflər birləşərək dərhal olmaqla, intensiv daimi danışqlara çəgürmişlər.

Budapeşte sammitində AR-nın prezidenti Heydər Əliyev çıxış etmişdir. O, öz çıxışında RF-nin vəsiyyətli fealiyyətin qeyd etməyi zəruri saymışdır. O, çıxışında hemçinin BMT-nin prosesdə son dereca sühħəsər ve eməli mövqə tutduğunu, tecavüzün ağır nəticələrinə baxmayaqraç Ermenistan tərəfənine adəlat və humanizmənəsasında, ATƏM-in principləri, BMT TS-nin qətnamələrinəsəsində şübhə təklif etmiş, DQ-in erməni xəalisinin təhlükəsizliyinə teminat verməye hazır olduğunu, münəqşiqi zonasında ATƏM-in şübhü qoruyan qüvvələrinin yerləşdirilməsini razi olduğunu, mili azlıq teşkil edən ermənilərin hüquqlarının heyata keçirmə üçün Azərbaycan dövlətinin tərkibində DQ-in statusunu müzakirə etməyə və

Azərbaycanın DQ regionu ilə ER-ə arasında neqliyyatlı kommunikasiyalarının normal işləsməsinə etməye hazır olduğunu göstərməmişdir.

BMT TS-nin 12 noyabr 1993-cü il təqdiməsindən sonra ATƏM ilə BMT-TS arasında elaqə keşfimiz, BMT TS-nin Baş Katile, ATƏM-in Fealiyyətde olan sedri və ATƏM-in Minsk Konfransının Sedrine Minsk prosesinin gedişi və yerlərdə veziyətin bütün aspektləri, xüsusi Şurənin müləvəfi qətnamələrinin heyata keçirilməsi və bununla elaqədar ATƏM ilə BMT arasındakı o vaxtla və geleceğə eməkdaşlıq haqqında Şuraya məruzələrini davam etdirək haqqında da qaror işləmisi, münəqşiqinən təzminəlməsi bütövlikdən sonra 1994-cü ilin dekabrın 5-6-da ATƏM-in Budapeşte keçirilən zirve toplantısında təsis edilmiş həmsərdlik institutunun təsis güclünü arxada qoymuş oldu.

Onu da qeyd etmək lazımdır ki, BMT TS-nin qətnamələrinin heyata keçirilməsi barədə iclas-

Azerbaycan Demokratik Respublikasının (1918-1920) və Azerbaycan Respublikasının uyğun inzibati-ərazi vahidləri



Müasir Azərbaycan Respublikasının rayon sorğuları
Rayon adları

lərin materialları ictimaliyəden güzil saxlanışlı, Azərbaycan Respublikasının Milli Məclisi qətnamələrinin yerinə yetirilməsi gedjindən heç vaxt müzakirə etməmişdir. Hətta ateqsəs "Bışkek protokolu" iclasda iştirak edən MM-in sedmə müavini tərəfindən imzalanmadığı hədə protokolun kəsərovusunu iki düzülsəm BMT-in sedi Reşul Quliyev. Bakıda izafəmiz, protokolun "esli"ndə bu imza göstərilmişmişdir. Beləliklə, BMT TS və ATƏM-in Minsk grupuna heç bir aidatı olmayıñ bir qurum; MDB Parlamentlərəası Assambleyanın təşəbbüsü ilə, Qırğızstan Respublikasının parlamenti, Federal iclası və Rusiya XİN-nin nümayəndəsi ateqsəs haqqında sazişin başlanğıcının özü 1994-cü ilin dekabrin 5-6-da ATƏM-in Budapeşte keçirilən zirve toplantısında təsis edilmiş həmsərdlik institutunun təsis güclünü arxada qoymuş oldu.

Bele ki, 1995-ci ilin yanvarın 12 noyabr 1993-cü ilədək BMT TS-nin dörd iclas keçirdiyi halda, 1 yanvar 1995-ci iləndən bu günə kimi ATƏT-in Dağılıq Qarabağ münəqşiqi üzrə fealiyyəti BMT TS-nin bir iclasında beş müzakirə edilmişmişdir.

Internet mətbətiylərinən məlumat olmuşdur ki, (1.06.2021) ATƏT 1975-ci ilde yaradılan 6 samitlik keçirildi. Keçitlərin son zirve görüşləri 1999-cu ilde İstanbulda, 2010-cu ilde Asta-

nada keçirilib.

"Şübhə saziş" mövcud olduğu 1-dek demək olar ki, her gün dəfələrlə ateqsəs ermənilər tərəfindən pozulub, eks ateqsəs ermənilər tərəfindən berpa olunub, 2016-ci ilde Ermenistanın texribat nəticəsində 4 gün müharibə baş verib, Rusiyadan gelen zənglə Azərbaycan ordusunu təhdid etməyən nüntunesi kimi başa düşüb.

30 aprel 1993-ci il tarixində 12 noyabr 1993-cü ilədək BMT TS-nin dörd iclas keçirdiyi halda, 1 yanvar 1995-ci iləndən bu günə kimi ATƏT-in Dağılıq Qarabağ münəqşiqi üzrə fealiyyəti BMT TS-nin bir iclasında beş müzakirə edilmişmişdir.

Internet mətbətiylərinən məlumat olmuşdur ki, (1.06.2021) ATƏT 1975-ci ilde yaradılan 6 samitlik keçirildi. Keçitlərin son zirve görüşləri 1999-cu ilde İstanbulda, 2010-cu ilde Asta-

nada keçirilib. Azərbaycan-Ermenistan tərəflərinən zəbt olunmuş bütün rayonların azad olduğu meqamda yəniden Rusiya tərəfindən müharibə dayandırılıb, AR prezidenti Heydər Əliyev, Ermenistan Baş Naziri Nikol Paşinyan və RF-nin prezidenti V.Putin 2020-ci il noyabr ayının 9-10-na keçən gece müharibəni dayandırıb, haqqında bayənat imzalayıb (onlayn rejimde).

(Ardi var)